



XUDAFƏRİN



Qəzet 1932-ci ildən çıxır № 07-08 (6859-6860) 20 iyun 2022-ci il Cəbrayıl RİH-nin qəzeti

15 İyun Milli Qurtuluş Günüdür

26 İyun - Azərbaycanın Silahlı Qüvvələr Günüdür

Baş redaktordan

Xalqımızın Qurtuluş bayramı - 15 İyun



Bayram bütün hallarda ilin adı günlərindən fərqlənən bir zaman kəsimi kimi ümumxalq kütləsi tərəfindən xüsusi xoş əhval-ruhiyyə ilə keçirilən mədəniyyət hadisəsidir. 1993-cü ilin 15 iyun tarixinin xalqımızın, dövlətimizin tarixi taleyinde Qurtuluş günü kimi bayram edilməsinin əsaslı sosial-siyasi səbəbləri vardır. Bayram həm də insanların çətin durumdan xilas olub qurtuluş tapdıqları gün kimi də xarakterizə oluna bilər. Bu mənada Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin təhlükədən xilas olduğu 15 iyun 1993-cü il tarixinin xalqımızın yaddaşında Milli Qurtuluş günü (bayramı) kimi ebediləşdirilməsi də əslində mühüm bir tarixi həqiqətin inikasıdır. 15 iyun tarixi xüsusi bir zaman kəsimi olaraq xalqımızın, dövlətimizin xaotik durumdan xilas olub, nizamlı-kosmik bir yaşam döñəməne keçdiyi şəhər.

bir bayramdır. Bəli, bayramdır. Çünkü bayramın bir əsas təzahür keyfiyyəti de odur ki, xalq köhne dünyadan - eziyyətli, sixıntıli, acı-naqalı vəziyyətdən xilas olub, yeni dünyaya - sahmanlı, nizamlı, fərvan həyat üstüne köklənir. Məhz 1993-cü ilin ağır, böhrənlı vəziyyətində, ölkədəki ictimai-siyasi hərc-mərcliyin, özbaşınalığın tüyəyan elədiyi ağır xaotik dövrlərdə xalqımız onu bələdan - felakətdən qurtara biləcek Xilaskar Qəhrəmanına bel bağladı, tekidlə və sonsuz sevgi ilə Ulu Önder Heydər Əliyevin Bakıya - ölkəmizin paytaxtına gəlməsini istədi. Dövlətimizi, xalqımızı məhv olmaq təhlükəsindən qurtarmaq üçün dövlətin hakimiyət sükəninin ona tapşırılmasını arzuladı. Beləliklə, 9 iyununda Bakıya getirilən Ümummilli Liderimiz 15 iyun 1993-cü ildə Milli Məclise sədr seçildi. Bununla da ilk növbədə xalq-

hakimiyət birlüyü bərqərar olundu, xalq hakimiyəti - xalqın sevdiiyi ve seçdiyi, arzuladığı xalqın hakimiyəti öz yerini aldı. Heydər Əliyev də öz növbəsində xalqına güvəndiyini bəyan etdi. Beləliklə, xalqımız özünün yetirdiyi dahi siyasetini - böyük Azərbaycanlına hakimiyətə getirdi və yanılmadan öz tarixi taleyini ona həvələ etdi. Heydər Əliyev - xalq, xalq - Heydər Əliyev birlüyü qələbə çaldı.

Artıq o vaxtdan 29 illik bir zaman gəlib keçib. Hər şey tarixin aynasında daha aydın görünür, sübuta ehtiyac da qalmır. Xalqın dahi oğlu Heydər Əliyevin adının ekvivalenti kimi Ulu Önder, Ümummilli Lider, Xalqın Xilaskarı kimi möhtəşəm adalarla tarixdə əbədiyəldə.

Bəli, Heydər Əliyevin Xilaskar obrazı 15 iyunda xalqı xaotik durumdan qurtarmaqla xilaskarlıq missiyasını yerinə yetirmekle təcəssümünü tapdı. Xalq çətinliklərdən qurtuldı, 1997-ci ildən rəsmi olaraq "Milli Qurtuluş günü" kimi təsdiq olunan 15 iyun tarixi əsl xalq bayramı kimi sosial rifah halımızın, xoşbəxt gələcəyimizin bünövrəsi oldu. Bunu tarix göstərdi. Heydər Əliyevin ürəyində bəslədiyi xoş arzuları, uzaqqorən xarici siyaseti, sarsılmaz dövlətçilik ideyaları onun özündən sonra da layiqli cismani ve mənəvi davamçısı cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirildi. Heydər Əliyevin şəhər dövlətçilik ənənələri davam etdirilir, eməlleri gül açır. "Mənim bir nömrəli problemim məcburi köçkünlərin problemidir" deyirdi Ulu Önder. Həmin problemin həllini tapması və torpaqlarımızın azad edilməsini bünövrəsi əle 15 iyun Milli Qurtuluş günündə başlanırdı. Xalqımızın və dövlətimizin tarixi taleyində xüsusi zaman kəsimi kimi həlledici hadisə olan 15 iyun tarixi Qurtuluş bayramı kimi xalqımızın iftخار dolu sevincinin misilsiz təcəssümüdür!

Şakir ALBALIYEV

Milli Qurtuluş günü ilə bağlı tədbir keçirilmişdir



İyunun 15-de Milli Qurtuluş Günü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyətinin başçısı Kamal Həsənov, YAP Cəbrayıl rayon teşkilatının fealları, aqsaqqallar, gençlər və icimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə 4 sayılı qəsəbədə yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Ulu Öndərin abidesini ziyaret edərək öününe gül dəstələri düzənmiş, əziz xatirəsinə dərin ehtiramlarını bildirmişlər.

Rayon İcra Hakimiyətinin başçısı Kamal Həsənov çıkış edə-

rək Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən, Ulu Önder Heydər Əliyevin vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışmış, Azərbaycan

Respublikasının Prezidenti cənab İlham Əliyevin ümummilli liderin siyasi xəttini layiqincə davam etdiridiyi diqqətə çatdırılmışdır.

"Xudafərin"

Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, bütün Cənubi Qafqazda sulhün əsas təminatçısıdır



Silahlı qüvvələrin modernləşdirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət siyasetinin əsas strateji isiqamətlərindən biridir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması möhtərem dövlət başçımızın Ordu quruculuğu ilə əlaqədar öz vədine sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirildi. Heydər Əliyevin şəhər dövlətçilik ənənələri davam etdirilir, eməlleri gül açır. "Mənim bir nömrəli problemim məcburi köçkünlərin problemidir" deyirdi Ulu Önder. Həmin problemin həllini tapması və torpaqlarımızın azad edilməsini bünövrəsi əle 15 iyun Milli Qurtuluş günündə başlanırdı. Xalqımızın və dövlətimizin tarixi taleyində xüsusi zaman kəsimi kimi həlledici hadisə olan 15 iyun tarixi Qurtuluş bayramı kimi xalqımızın iftخار dolu sevincinin misilsiz təcəssümüdür!

yaradılıb. Bunlardan biri Hərbi Elmi Tədqiqat İnstitutu, digəri isə Hərbi idarəetmə İnstitutudur. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi isə öz fəaliyyətini Heydər Əliyev adına Hərbi Institut kimi davam etdirəcək. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verilib. Əlbətə ki, bu tədbirlər hərbiçilərimizin təhsil səviyyələrinin daha da yüksəldilməsinə xidmət edəcək.

2020-ci il sentyabr ayının 27-də Ermenistan silahlı qüvvələri tərəfindən növbəti dəfə bir neçə istiqamətde müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə olunmaqla Azərbaycanın yaşayış məntəqələri və hərbi mövqelərimiz atəşə tutuldu. Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə erməni təxribatlarına birdeylik son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Birəmənalı olaraq qeyd olunmalıdır ki, bütün Cənubi Qafqazın geləcək müqəddərətinin müyyəyənleşməsi baxımından müstəsna əhəmiyyət kəsb edirdi. 44 gün davam edən Vətən müharibəsinin neticəsi olaraq, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüquq bərpə etdi. Məhz bizim şəhər ordumuz XXI əsrde ilk dəfə irimiqyaslı hərbi əməliyyatlarda qalib gələrək öz ölkəsinin ərazi bütövlüyünü bərpə edib. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasetinə son qoyulub. Azərbaycan Ordusu nəinki bölgədə, hem də bütün dünyada hərbi potentialına, döyüş qabiliyyətinə, təchizata görə ən güclü ordular sırasında olduğunu bir dəha təsdiq etdi. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilmiş antiterror əməliyyatlarına başlanılması barede qərar 30 illik işğala və iki əsrlik tarixi ədalətsizliyi son qoydu. Bu gün Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, artıq həm də bütün Cənubi Qafqazda sulhün əsas təminatçısı kimi çıxış edir. Buna görə də Azərbaycan özü hərbi qüdretini daim artırmalı, Silahlı Qüvvələrinin döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlamalıdır.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon
təşkilatının sədri



Saatlı rayonu Nərimankənd köçkün qəsəbəsində səyyar qəbul



İyunun 20-də Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Nərimankənd köçkün qəsəbəsində fəaliyyət göstərən 2 sayılı tam orta məktəbdə səyyar qə-

Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qəbul qrafikinə uyğun olaraq 17 iyun 2022-ci il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, P.Babayev küçəsində yerləşən, rayonun 6 sayılı tam orta məktəbinde rayon sakinləri ilə səyyar qəbul keçirib. Aparatın məsul əməkdaşlarının ve rayon sakinlərinin iştirak etdiyi görüşdə icra başçısı keçrilən görüşün məqsəd və əhəmiyyətindən danışıb, görüşlərin bir

bul keçirib.

Səyyar qəbulu giriş sözü ilə açan Kamal Həsənov bu görüşlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq həyata keçirildiyini bildirdi. İcra başçısı vurğuladı ki, səyyar qəbulun əsas məqsədi bilavasita vətəndaşlarla görüşüb onları narahat edən problemləri müzakirə etmək və əvvələn şəkildə həllin nail olmasına yardım etməkdir. Daha sonra rayon rəhbəri respublikamızın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rəfah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərefindən

Sumqayıt şəhərində məskunlaşan rayon sakinləri ilə səyyar qəbul



həyata keçirilən sosial layihələr barədə rayon sakinlərinə melumat verdi. İşğaldan azad olmuş əraziyədə aparılan quruculuq işlərinin de bəhs edən icra başçısı, əhalimizin tezliklə öz doğma yurdlarına qayıdaqlarını bildirdi.

Qəbulda iştirak edən rayon sakinləri söz alaraq onları narahat edən əsas problemlər barədə fikirlərini bildirdilər. İcra başçısı qəbulla gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdik-

ləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verdi.

Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə etdilər.

Cəbrayıl rayonunda icra başçısının sakinlərlə görüş və qəbulları qrafik üzrə davam edir.

Tibb işçilərinin peşə bayramı qeyd edildi

İyunun 17-de Cəbrayıl rayonunda Tibb işçilərinin peşə bayramı münasibətində tədbir keçirilmişdir. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, "Cəbrayıl RMX" publik hüquqi şəxsin, rayon Gəncliyə və Epidemioloji Mərkəzinin tibb işçiləri iştirak etmişlər.

Tədbir iştirakçıları evvelcə 4 sayılı qəsəbədə yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Ulu önderin abidəsinə ziyarət edərək öününe güllü çiçək dəstələri düzəlmüş və ezziz xatirəsine dərin ehtiramlarını bildirmişlər. Çıxış edənlər qeyd etmişlər ki, tibb işçiləri bu bayramı Ulu Öndər Heydər Əliyev-

evin 2001-ci il 4 iyun tarixli Sərəncamı əsasında qeyd edirlər. Respublikamızda son illər ən varən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən sehiyyənin inkişafına da əsaslı təkan vermişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli sehiyyə sistemimiz sürətlə müasirleşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək seviyyədə yararlanır. Sehiyyə sistemindən aparılan islahatlar vətəndaşların sağlamlığını etibarlı təminatına xidmət edir. Son illər sehiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni

tibbi texnologiyaların tətbiqi, köklü kadrlı islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində sehiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünəninin qabaqcıl ölkələrinin sehiyyə sisteminə ardıcılıqlı integrasiya edilməsinə zəmin yaratmış və beynəlxaladı miqyasda Azərbaycan sehiyyəsinin nüfuzunun nezərəçarpacəq dərəcədə artmasına себəb olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin tibb müəssisələrinin açılışında iştirakı, əhaliye tibbi xidmətin yaxşılaşdırılması istiqamətində verdiyi tövsiyələr tibb kollektivlərinin məsuliyyətini artırılmışdır.

"Eldən gedən oğullar"

yolları haqda məlumat verdilər. Beyləqandan - Bahar qəsəbəsindən gelmiş şəhid Şahinin qardaşı Babək, bibisi - Naibə Hüseynova, Bakı şəhərində yaşayan Eminin anası Məlahət xanım, xalası Sücaət xanım və eləcə də şəhidin yakınları tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər. Beyləqandan gelmiş məktəbilər Bəyaz Həsənli və Fatime Hüseynli Ruslan Hüseynova həsr olmuş şeirlər ifa etdilər.

Habelə akademik Mehdi Məhdizadə adına məktəbin şagirdləri, Sara Zeynalova, Elmira Mahmudzadə, Fatime Bayramlı, Fəridə Hüseynova və başqalarının ifasından vətənpərvərlik ruhlu şeirlər səsləndirdilər.

Cəbrayıl rayon İcra Hakimiyyə-



tinin məsul işçisi Əbil Vəliyev müzein kollektivinə tədbirin keçirilməsinə görə semimi fikirlərini çatdırıldı. Şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və şəhid ailəsinə qayğıının daim dövlətin diqqət mərkəzində olduğunu bildirdi.

Şakir ƏLİFOĞLU



Cəbrayıl rayonu Milli Qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbinde il ərzində bütün əlamətdar gün və hadisələr qeyd olunur.

Məktəbin müəllim və şagird kollektivi işlərini günün tələblərinə

anası Dursun xanım və bacısı, yağızçı-publisist Vaqif Rüstəmov, jurnalist Hüsnüyyə xanım, yazar Sevinc Rza, Xətai Rayon Mərkəzi Kitabxanasının şöbə müdürü Tərəna Quliyeva iştirak etdilər.

Tədbiri giriş sözü ilə məktəbin



"Zəfərimin təntənəsi - Şuşa ili"



uyğun qurmağa çalışırlar.

2022-ci ilin - "Şuşa ili", 2021-2022-ci tədris ilinin - "Zəfər ili" elan olunması ilə elaqədar olaraq, məktəbdə bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.

Hərbi Qənimətlər parkına, Şəhidlər xiyanəbanına, Azərbaycan xalçaçılıq, Tarix və İstiqlal muzeylərinə, Qobustana sefərlər təşkil edilmiş, Şuşa və Zəfər ilinə hər olunmuş tədbirlər, dəvirmi masalar, açıq dərsler, rəsm, el işləri və inşa müsabiqələri keçirilmişdir.

Bu günlərdə məktəbimizdə "Zəfərimin təntənəsi - Şuşa ili" adlı böyük tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı, Təhsil Şöbəsinin müdürü Zəmiq Qurbanov, şöbənin digər əməkdaşları Aydın Bəyışov və Alim Babayev, Milli Qəhrəman Kazım Məmmədovun

direktoru Nuriyyə Ağayeva açdı. Himn səsləndikdən və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra şagirdlərin ifasında ədəbi- bedii kompozisiya nümayiş etdirildi. Şeirlər söyləndi, mahnırlar oxundu, İ.Əfendiyyevin "Xurşudbanu Nətəvan" əsərindən bir parça nümayiş etdirildi. Şagirdlərin çıxışları tamaşaçılar tərefindən alıqlarla qarşılandı. Şagirdlərden Züleyxa, Pünhan, İlkin, Ayınur, Sara, Elmira, Fatimə, Cinarə, Aysel, Fəridə, Günay və Gülay güzel çıxışları ilə fərqləndilər. Tədbirin sonunda inşa, rəsm və el işləri müsabiqəsinin qalibi Aysu, Nuray, Əli, Sevinc, Aysel və başqaları Fəxri Fermanla təltif edildilər.

Tədbirin sonunda çıxış edən qonaqlar tədbir haqqında xoş təessüratlarını bölüşdülər, müəllim və şagird kollektivinə geləcək işlərində uğurlar dilədilər.

Səidə QULİYEVA,
*Məktəbin Tərbiyə işləri üzrə direktor müavini,
dil-ədəbiyyat müəllimi*

"Vətənimdir Azərbaycan"



Qurbanov, şəhid ailələri və qazilər, həmçinin Bileşəvar region mədəniyyət idarəsinin rəisi Əlisultan Sadıqov, müavini Emin Müstafayev, Sumqayıt, Xızı rayonlarının mədəniyyət idarəsinin məsul şəxsləri iştirak edirdilər.

Mədəniyyət idarəsinin rəisi



Əlisutan Sadıxlı musiqi məktəbinin müəllimlərini - Fəxrəddin Abbasov, Azər Vahidli Fəxri Fermanla təltif etdi.

RİH başçısının müavini Fəridə xanım çıxışında rayon rəhbəri Kamal müəllimin salamlarını çatdırı, musiqi məktəbinin direktoru Vüsal Zamanova RİH Başçısı adından Fəxi Fərman təqdim etdi.

Millet vəkili Ceyhun Məmmədov çıxış edib mədəniyyət paytaxtımız olan Şuşanın şərefinə həsr olunmuş tədbiri yüksək qiymətləndirdi.


Axırda Cəbrayıl şəhər uşaq musiqi məktəbinin direktoru Vüsal Zamanov tədbir iştirakçılarına təşküklerini çatdırıldı.

Şakir ƏLİFOĞLU



"Xudafərin"-90

"Xudafərin"də əbdələşən ömür



səbəbdən də yaşı ailələrdə bir il ərzində xalça-gəbə toxunulması işinə də ara verilər.

Bir də dedim axı, xalı-xalça toxumaq işi şah sənətidir. Yurdu tarmar edilmiş, taxt-tacı başına əvərilmış şahın gəbə toxumağa iqtidarı qalmır. Nehayət ki, təxminən il yarımlıq fasılıdən sonra - 1995-ci ilin 12 yanvarında "Xudafərin" adlı Cəbrayıl xalçاسını toxumağa özündə ixtiyar tapan, güc-qüvvət görən Seyfəddin müəllim özünün bu şahlıq mərtəbəsində taxtı-rəvan oldu. Qədimdən gələn şahlıq peşəsinə davam etdirməye başladı - "Xudafərin" adlı xalımızı toxumağa başladı. Seyfəddin müəllimin oğlu Asefdən atası ilə bağlı ümumi məlumat verməsini xahiş edəndə, kövrəldi, dedi ki, onun özünün bir vaxtlar yazmış olduğu Tərcüməyi-hal qeydlərini sizə verirəm. Orada istədiyiniz məlumatlar var. Həmin qeydlərin tarixi əhəmiyyətini nəzərə alıb, olduğu kimi oxucularımıza təqdim edirəm:

"Mən, Seyfəddin Bəşir oğlu Əliyev 1936-ci ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Papi kəndində anadan olmuşam.

Atam, qardaşım Məhəmməd Büyük Vətən mühərribesinin iştirakçıları olublar. Aile vəziyyətimizlə əlaqədar olaraq əmək fəaliyyətinə erkən başlamışam. Cəbrayılın mərkəzindəki M.Qorki adına orta məktəbin yedinci sınıfində oxuyarkən, yəni 1952-ci ilin may ayının 25-də o vaxtkı "Lenin bayrağı" (indiki "Xudafərin") qəzeti redaksiyası mətbəəsində işə başlamışam. Burada murettib, mətbəə müdürü işləmişəm.

1962-ci ilin may ayında Cəbrayılda Azərbaycan KP MK-nin və Azərbaycan SSR Nazirlər Sovetinin rayonlararası "Kolxoçuz" (indiki "Xudafərin") qəzeti fəaliyyətə başlamışdı. Əvvəlcə mətbəə buraxıcı işləmişəm. Sonra redaksiyada ədəbi işçi vəzifəsinə keçirilmişəm. Rayonlararası qəzeti, necə deyərlər, ömrü uzun çəkməmişdir.

Sonralar "Kolxoçuz" qəzeti rayon partiya və icraiyyə komitələrinin orqanı olmuşdur. Mən burada uzun illər məsul katib vəzifəsində əmək sərf etmişəm.

Məlum hadisələrlə əlaqədar olaraq "Kolxoçuz"un adı dəyişdirilmiş, ona ərazimizdə yerleşən ulu körpünün adı verilmişdir. Mən "Xudafərin"də kendən təsərrüfatı şöbəsinin müdürü, məsul katib, redaktor müavini işləmişəm.

1993-cü ilin avqustun 14-də "Xudafərin"ın sonuncu sayını çıxartmışdıq. Sonra rayon bilavasitə rusların köməyiyle ermənilər tərəfindən işgal olunmuşdur. Qəzetimiz bir il beş ay işləp üzü görməmişdir.

1994-cü ilin sonuncu günlərdə mən Saatlıda yerləşən Cəbrayıl Rayon İcra Hakimiyyətinə dəvət olunmuş, "Xudafərin"in redaktorluğu vəzifəsinə təyin olun-

muşam. İlk sayımız 1995-ci ilin yanvarın 12-də Saatlinin "Döñüş" qəzetinin matbaəsində işləp üzü görmüşdür. Bu vəziyyət iki il davam etmişdir. Qəzetimiz həmin vaxtdan ayda bir dəfə, özü də min nüsxə ilə çıxır, əhalimiz pulsuz olaraq paylanılır. Sevinçdirici haldır ki, in迪yədək onun 68 sayı çıxıb. Respublikada belə göstəriciyə nail olan ikinci bir qacqın qəzeti yoxdur. "Xudafərin" 1997-ci ildən Bakıda çox yüksək səviyyədə, özü də keyfiyyətə, olduqca maraqlı, oxunaqlı çıxır. Respublikada ən yaxşı rayon qəzeti idir.

1971-ci ildə BDU-nun jurnalistik fakültəsini bitirmişəm. 1965-ci ildən Jurnalıstlər Birliyinin üzvüyəm, KİVİHİ-nin "Nəqliyyət", "Qızıl qələm" mükafatları laureatiyam. "Əmək veterani" yam. Cəbrayılın müxtəlif peşə adamları haqqında istər yerli, istərsə də respublika mətbuatında yüzlərə yaxının müəllifiyem. Şəhidlər haqqında silsile məqalələr yazmışam. Coxlu publisist yazım var. "Xudafərin"i təkbaşına çıxarıram.

1952-ci ildən üzübəri - yəni 2000-ci ilin hazırlığı gününə kimi redaksiyada 48 il əmək fəaliyyəti göstərən:

Seyfəddin Bəşir oğlu Əliyev - "Xudafərin" qəzeti (Cəbrayıl rayonu) redaktoru.

1 iyun 2000-ci il.
Bakı şəhəri"

Bu tərcüməyi-hal qeydlərin də gördüyü kimi, Seyfəddin Bəşir oğlu Əliyev qəzetçiliklə hələ erkən yeniyetməlik yaşlarından məşgul olmuş, texniki işlərdən tutmuş yazı-pozu işinə kimi, necə deyərlər, qəzetçiliyə cikindən-bikinə kimi bələd olmuşdur. Ona görə də məcburi köçkünüyü ən ağır vaxtlarında qəzet çıxarmaq kimi məsul bir yükün altına girmiş, özünün de qeyd etdiyi kimi, təkbaşına bu qəzeti çıxartmağa nail ola bilmişdir. 1995-ci ildən 2002-ci il kimi- ömrünün sonuna kimi, 7-8 il ərzində məcburi köçkünlük dövrünün ən əzablı illərində "Xudafərin" adlı xalımızı təkbaşına toxumuş, rəsmi dilə desək, qəzeti baş redaktoru kimi yurulmaq bilmədən əzmkarlıqla fəaliyyət göstərmişdir. Nəşriyyatda onu tanıyanların hamısı sadə, təvazökar, zəhmətkeş, fədakar qəzetçi-jurnalist kimi hörmətə xatırlayırlar, ünvanına rəhmət oxuyurlar.

Bəli, "Lenin bayrağı"dan başlayıb "Kolxoçuz"da davam edən, "Xudafərin"də əbdələşən bir ömür yaşadı Seyfəddin müəllim. Bu gün Seyfəddin müəllimin ruhu şaddır. Çünkü onun işgaldən yurdu-doğma Cəbrayılımız işgaldən azaddır. Onun ikinci dəfə can verib yaşadığı Cəbrayılın "Xudafərin" adlı səsi daha gur və əzəmetlə eşidilir. Seyfəddin Əliyevin mənəvi dünyası o səslə birgə bizimlə yaşayır.

Şakir ALBALIYEV

"24 günün hünəri" təqdim olundu

Mayın 17-də 8 sayılı tam orta məktəbdə şair-publisist Mirzə Mirmilin müəllifi olduğu Vətən müharibəsi şəhidi, Milli ordumuzun cəsər majoru Elsever Vəqif oğlu Paşayevə həsr olunmuş "24 günün hünəri" kitabının təqdimatı keçiril-



olandə Amerika səfiri ilə görüşmüş, NATO sülhmeramlı qüvvələrinin tərkibində fəaliyyət göstərmişdir. Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək 400-ə yaxın əsgərimizi mühəsirədən çıxarıb. Kapitan kimi döyüslərə başlayan Elsever mayor kimi döyüş yolunu davam etdirib. Oktabr ayının 19-da Qubadlı rayonu istiqamətində gəden döyüslərdə minaya düşərək, ağır yaralanıb, onu həyata qaytarmaq mümkün olmur və oktyabrın 25-də şəhadətə qovuşur. II Fəxri Xiyabanda dəfn olunub. Ailəli idi, iki qız övladı yadigar qalıb. E.Paşayevin Vətən müharibəsində qəhrəmanlıqları dövlətimiz tərəfindən qısa, lakin şərəflü özü yolu maraqlı məqamlarından söhbət açıblar.

Kitabda Azərbaycanın döyünen ürəyi olan Qarabağın tarixi, Vətən müharibəsi, qəhrəmanımızın döyüş yolu, dostlarının, yaxınlarının Elsever haqqında xatirələri geniş yer almışdır. Qeyd edilmişdir ki, Vətən müharibəsində Cəbrayıl rayonu 33 şəhid verib. Onların hər birinin keçdiyi yol bizim üçün qurur ve fəxarətdir. Elece də 32 yaşında şəhəidlilik zirvəsinə ucalan Elsever Paşayevin. Elsever Paşayev peşəkar herbçi idi. 5 dil bilirdi. O yüksək nüfuz sahibi kimi Əfqanistanda

Merasim iştirakçıları bu kitabın tekce Cəbrayıllıların deyil, ümumiyyətdə respublika gənclərinin həbi-vətənpərvərlik təbiyəsini formalaşmasında, şəhidlərimizin təbliğatında böyük rolu olacaqına inam ifadə ediblər.

Sonda şəhid haqqında videoçarx izlənildi, müəllifin imzası ilə tədbir iştirakçılarına kitablar təqdim olundu.

"Qarabağa yağan yağış" kitabının təqdimatı



Mayın 19-da 15 sayılı tam orta məktəbdə şair, Yaziçilar Birliyinin üzvü, tanınmış ziyalımız, uzun müddət öz həyatını gənclərin təlim-tərbiyəsinə həsr etmiş, müəllim, pedaqoq Musa Aslanxanlı "Qarabaşa yağan yağış" kitabının təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimdə Cəbrayıl rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, yazarlar, ədəbiyyat sevərlər, qazilər, gənclər iştirak etmişlər.

Vətənimizin gözəl guşələrindən olan Qarabağa, Vətən müharibəsinə, şəhidlərimizə həsr olunmuş şərlər toplusundan ibaret olan kitabın təqdimatında çıxış edənlər şairin yaradıcılığından geniş şəkildə bəhs edərək bildiriblər ki, Musa Aslanxanlı öz taleyini yurdaşlarının taleyi bilən, yurdı düşmən tapdağında olan, amma ümidi, inamını heç vaxt itirməyən və qələmini süngüyə çevirən şairlərimizdəndir. Onun ilk mətbü şeri 1969-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Yaradıcılığının ilk nümunələrindən olan 1970-ci illərdə yazılın "Pıçılı-pıçılı açır çıxıklär" şeri ilə ədəbi ictimaiyyətin diqqətini çekmişdir. Musa Aslanxanlı "Ad günləri qarşısındadır", "Şuşaya gedən yol", "Üz tutmalı ömürlər" kitablarının müəllifidir. Məcburi köçkün ömrü yaşayan şair oxucuları həmişə vətənpərvərliyə səsləyən şərləri ilə dövri mətbuatda tez-tez çıxış etmişdir. Şeirləri oxucular tərəfindən həmişə maraqla qarşılıqlılaşmışdır. Tədbir iştirakçıları bildiriblər ki, "Qarabaşa yağan yağış" kitabında vətən, onun bir parçası olan Qarabağ, şəhidlər, qazilər, Vətən müharibəsinə könüllü yollanan igidlərimiz, qazanılan qəlebə, ağırlı-acılı yaşantılar öz əksini təpib.

Sonda məktəblilərin ifasında şairin şərləri səsləndirildi və tədbir iştirakçılarına müəllifin imzası ilə kitablar təqdim olundu.

"Xudafərin"



2022-ci il "Şuşa ili"dir



Afaq Ramazanova, Xalidə Şaiqqızı... ve başqaları - hər kəs bu görüşün intizarı ilə ürəyindən nələr gəlib-keçirirdilər, bu həyəcanı dillə ifadə eləmək o qədər də asan deyil...

Mən yolun çoxunu ayaqüstü dayanmaqla - ürəyimdə Şuşaya gedən yolumuzu mənfur düşmənlərdən təmizləmiş fədakar şəhidlə-

ləca səbəbi 30 ilə yaxın vaxt ərzində işğaldə qalmışında idi. Çünkü 30 il bir ığidin ömrüdür. Misal üçün, M.Müşfiq kimi bir sənətkarımıza cəmi-cüməltəni 30 il yaşamaq nəsib olub. Bu nöqtəyi-nəzərdən 30 ilə yaxın Şuşamızdan ayrı düşməyimiz bir nəslin Şuşanı görməməyinə bərabərdir. Haqq nazi-lər, üzülməz deyiblər. Nazilən

qudrətdən göylərə ucaldılan göyalıyaşlı libaslı Azərbaycan bayrağı olduğuna şahid olduq.

Şuşadan ayrılib geriyə qayıdanda Zülfüyyə İsmayıllı sanki yuxudan ayılmış kimi: - gördüklərimiz bir röya idimi, yoxsa reallıq? - deyə söyleməsində də bir həqiqət vardi. Axi, doğrudan da, gördüklərimiz - Şuşa özü füsunkarlığı ilə nağıllar-

Bu dünyadaki cannatımız - Şuşa



rimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq getdim. Baş leytenant Təhmasib Mustafayevin və onun qoçaq döyüşçüsü Tural Bayramlıının Şuşada mənfur erməni silahlıları ilə üz-üzə, göz-gözə döyüşərək qəhrəmancasına şəhid olmaqla Şuşaya yol açdıqlarını xatırladım. Şuşa şəhərində gözü-müze dəyen al qırızı lalələrin şəhidlərimizin bu torpağa axıtdıqları al qırızı qanlarından rəng aldıqlarını xeyalından keçirdim. Şəhid və yaralı qazilərimizin al qanları ilə yoğrulan Şuşa torpağı! Şuşada qanı axıdılan şəhidlərimizin də, o cümlədən Xudafərəne bayraqımızı sancıb, Şuşada son döyüş akordu vuran şəhid Elxan Hüseynovun da ruhları bizimlə birlikdə idilər. Şəhid ruhları qaibane dünyadan bizi salamlayırdılar, ezelə, əbədi yurdumuza gelişimizdən sevinib-şad olurdular.

Acınacaqlı bir hal da o idi ki, bir-iki nəfər istisna olmaqla hamımız ilk dəfə idi ki, Şuşada olurduq. Ölökəmizin ziyalılarının indiyədək Şuşamızı görə bilməməsinin baş-

haqqımız üzülmədi, haqqımız - Şuşa adlı cənnətmisal vətənimizi qan-can bahasına işğalçılardan geri aldıq. Şuşanın füsunkar təbiətini, əsrarəngiz mənzərəsini görənlər elə axırətdəki əfsanəvi cənnətin özünü Şuşanın timsalında gördüklerini təsdiq edərlər. Elə bu məqamda ağlıma bir əldurumsuz fikir gəlir ki, Şuşanı işgal edən düşmənlərimiz də ölüb-qalmalı yer olan bu cənnətməkan guşəni asanlıqla əldən vermezdilər. Elə bil ki, bu dünyadaki cənnətimizi talayib əlimizdən almışdilar. Şuşada Xanqızı bulağı, Bülbülün ev-muzeyi, Şuşa qalası, M.P.Vaqifin məqbərəsi, məşhur Cıdır düzü kimi tarixi-mədəni yerləri gəzdik, 3 saatdan çox bu füsunkar diyarın tamaşasına dalmadandan, seyrine varmaqdan doymadıq.

Daşaltıdan Şuşaya qalxanda baş tacı kimi göylərə bülənd olan, əngin mavi səma ilə öpüşən Şuşa qalasının göbəyinə səpələnmiş qıpqırmızı lalələri ve zümrüd məşələrini, yamyaşıl ormanlarını gördükcə, bir daha Şuşamızın

da danışlan İrəm bağçasına, Gülüstanı - İrəmə bənzəyirdi. Biz isə nağıllarda olanı, əfsanelərdən eşitdiyimizi canlı şəkildə öz gözlərimizlə görmüşdük. Qara divlə sarı divlər birləşib cənnət bağçamızı - Qarabağımızı, Şuşamızı əlimizdən almışdilar. İstər-istəməz ürəyimdən bu fikirlər gəlib keçdi ki, eger 44 günlük Vətən müharibəsində qurban gedənlərimizin əfsanəvi qəhrəmanlıqları röya, əfsanə-yuxu deyil, həqiqətdirsə, deməli, bizim cənnət Şuşamızı görməyimiz də, bizi sehrinə alan, əfsanəvi gözəllikləri ilə qəlbimizi meftun edən Şuşamız da röya deyil, naşıl deyil, əfsanə deyil, gün kimi açıq həqiqətdir, real gerçeklikdir.

Bəli, biz Şuşamızdan bu cür ülvi duyğular ağuşunda xoş tə-əssüratlarla qayıtdıq. Kim o dünyada cənnətə düşməyi arzu etməz ki!.. Bizim bu dünyadaki cənnətmizdir Şuşa!.. Şuşa bizimdir - demək, cənnət bizimdir. Şuşanı bize qazandıranlarımız da cənnətin sa-kinləridirlər.

Şakir ALBALIYEV



8 iyun 2022-ci il. III Qarabağ Sosial və Humanitar Elmlərdə Müasir Araşdırıcılar konfransının açılış mərasimi keçirmək üçün Türkiyədən, Naxçıvandan və Azərbaycanımızın ayrı-ayrı elm və təhsil müəssisələrindən, ziyalılardan ibarət böyük bir heyətlə Bakıdan Şuşa şəhərinə yola düşdük. Türk dünyasının Mədəniyyət Mərkəzi olan Şuşa şəhəri 8 mayda işğal faciəsi yaşışmış, 8 noyabrda müzəffər ordumuz tərəfindən azad olunmuşdu. 8 iyunda isə Şuşamızı səfər edirdik. 2022-ci il ölkə Prezidenti cənab İlham Əliyev tə-

rəfindən "Şuşa ili" elan olunub. "Şuşa ili" çərçivəsində təşkil olunan bu səfərdə yol boyu Qarabağımızın incisi, mirvarisi, baş tacı sayılan Şuşanı görmək istəyi hər birimizin həyəcan dolu gözlərimizdə fərqli-fərqli çalarlarda hiss olundur. AMEA Folklor Institutunun direktoru akademik Muxtar İmanov, Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, professorlar Ramazan Qafarlı, Seyfəddin Rzasoy, Naxçıvandan gəlmış alımlardan Surə Seyid, Ramiz Qasimov, Zülfüyyə İsmayıllı, habelə Elnur və Şəfa Muradxanlılar, Qələməşəh İdrisov, Nigar Həsənova,



O, bütün mənali ömrünü mədəniyyətinin inkişafına həsr edib. Nəcə deyərlər, təpədən dırnağadək mədəniyyət adamıdır. Demək olar ki, onu hamı tanırıv və hörmətlə yanaşır. Bu, tanınmış xanəndə, gözəl insan, səmimi dost kimi tanınan Sədaqət İsa oğlu Ağayevdir. O, sözə, sənətə, musiqiyə dəyər verən bir ailədə dünyaya göz açıb. Atası İsa kişinin de Xan əminin səs tembrinə uyğun səsi, ifası var idi. Tanınmış xanəndə Ağabala Abdullayevin "Zəbul Segahı" ni özünəməxsus məhərətlə ifa edirdi. Ele bu istedad atadan oğula keçmiş, səsi ilə az zamanda məşhurluq qazanmışdı. Sədaqət Ağayev Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirdikdən sonra "Çınar" mahnı və rəqs ansamblının ən fəal üzvlərindən biri kimi tanınıb. Onun ansamblında ilk məşqləri 14 yaşına təsadüf edirdi. Ta-



Biləsuvar rayon ərazisindəki 7 sayılı qəsəbədə sərgiyə baxış
18.04.2008



nınmış tarzən Nəriman Vəliyevin zəmanəti ilə gelmişdi ansambla. Az müddətdə onun ifasında "Qarabağ şikəstesi", "Apardi sellər Saranı", "Heyranın ollam", "Ay bəri bax" xalq mahnı və təsnifləri yazılmış audio kasətlər əl-əl gəzdi, məşhurluq qazandı. Azərbaycan Respublikasının Xalq artisti Şövkət Ələkberova çox sonralar "Sədaqət heç kəsi yamsılamır" deyəcəkdi.

Sədaqət Ağayev müəllimlik peşəsinə yiyələnirkən -1973-cü ildə respublika ali məktəbləri ədii özfəaliyyət kollektivlərinin televiziya festivalına qoşuldu və onun ifasında "Gözəlim sənsən" xalq mahnısı festivalın qalibi kimi birinci dərəcəli diploma və qızıl qol saatına layiq görüldü. Xatırladım ki, festivalın münsiflər heyəti tanınmış mədəniyyət və söz adamlarından ibarət idi. Bəstəkar Süleyman Ələsgərov, müğənni Şövkət Ələkberova, rəqəsəs Əlibaba Abdullayev, dirijor Nəriman Əzim Gəncəli və xalq şairi Fikrət Qoca bu münsiflər heyətində yer almışdır.

Yetmişinci illərdə ardıcıl olaraq keçirilən Ümumittifaq ədii özfəaliyyət yaradıcılığı festivallarından gəldi Sədaqətin səsi. "Çınar" mahnı və rəqs ansamblının tərkibində Vilnüs şəhərində keçirilən ədii özfəaliyyət kollektivlərinin dəstləq həftəsində də çıxışı uğurlu oldu. 1975-ci ildə Moskva-da SSRİ XTNS-də keçirilən yaradıcılıq festivalı Sədaqət müəllimin yaxşı yadigarıdır: "Mən festivalda "Çal oyna" xalq mahnısını, R. Mustafayevin "Elə bağlıyam", R. Mırışlınin "Qızlar bulağı" mahnılarını ifa etdim.


Çıxışım paytaxt tamaşaçıları tərəfindən alqışlarla qarşılandı. Biz Moskvadan Cəbrayıla bürunc medalla qayıtdıq. Bu müvəffəqiyyətdə mənim də əməyim vardı..." Xanəndənin uğuru barədə görkəmli rejissor V. Belyakov yazdı: "... Sədaqət Ağayev də ansamblın istedadlı üzvlərindən. Müğənninin dağ şəlaləsi kimi çəgəlayan təmiz, məlahətli səsi dinləyicilərin alqışları ilə qarşılındırı..."

"Çınar" mahnı və rəqs ansamblının o vaxtkı solistlərindən Hüseyin Əliyev, Yaqut Abdullayeva, Şamil Əhmədov, Fatma Əhmədova, Tahir Yusifov, Məhəmməd İsgəndərov və digərlərinin çıxışları orta və yaşılı nəslin yaxşı xatirindədir. Azərbaycan Respublikasının Əməkdar artisti Yaqut Abdullayevanın dediklərindən: "Sədaqətin səsinde Dirili Qurbanının, Aşıq Perinin nisgilləri var. Onun səs tellərində, qammalarında milli muğam ustalarımızın yadigarları, vürgüləri aşkar duyulur. O, erken yaşlarından tanınıb, indi də alqışlanır..."

Tanınmış xanəndə 1982-1986-cı illərdə Böyük Mərcanlı Mərkəzləşdirilmiş Kənd Mədəniyyət Evinin direktoru olaraq fəaliyyətini davam etdirdi. Kənddə asudə vaxtin səmərəli təşkili bir vəzifə olaraq qarşıya qoyulmuşdu. Onun mədəniyyət evi nəzdində yaratdığı "Ozan"ın səsi-sorağı rayona və rayondan kənarlara yayıldı. Məhz bu ansambl 1985-ci ildə Ümumittifaq festivalının laureatlarından biri oldu. Ansamblın beş üzvü təsərrüfatın müxtəlif sahələrində çalışan sadə peşə adamları idi. Sədaqət Ağayev pedaqoji fəaliyyətə meşğul olarkən o vaxtkı rayon Xalq Maarif Şöbəsinin nəzdində yaradılmış "Arazbarı" ansamblının da ən fəal üzvlərindən biri kimi tanınındı. Demək olar ki, heç bir tədbir onsuz kecməzdi.

tivinin müşayiəti ilə "Azadlıq marşı" mahnişinin solo hissəsini məhərətlə ifa etdi, tədbir iştirakçılarının alqışı ilə qarşılandı.

Uzun illər rayon tədbirlərini Sədaqət Ağayevsiz təsəvvür etmək olmazdı. O, keçirilən tədbirlərin hem ssenari müəllifi, hem quruluşçu rejissor, hem xanəndəsi, hem də baş rolların ifaçısı kimi çıxış edirdi. Bayram şənliklərində, xüsusile milli bayramımız Novruzda onun Dədə Qorqud, Novruz Dədə obrazlarında çıxışları qədirbilən tamaşaçıların və bir da kameraların yaddasına yazılıb. Təəssüfədici hal odur ki, Sədaqət Ağayevin neçə-neçə əvəzsiz çıxışları ya ləntə alınmayıb, alınanlar da köçkünlük zamanı itib-batib. O, yaşından bu məqəminə da gənclərə məsləhət və tövsiyələrini əsirgəmir, özünü mədəniyyət sahəsində çalışanların cergəsində görür. Mədəniyyətin bölgələrdə inkişafı sahəsində xid-




mətləri Fəxri Fərman, Təşəkkürnamə və Diplomlarla qiymətləndirilib. Amma onun en böyük təltifi tamaşaçı sevgisidir. İnsanlar ona olan diqqət və qayğısıdır.

Sədaqət müəllim rayonumuzun, doğulub boyra-başa çatdığı Böyük Mərcanlı kəndinin işğaldən azad olunmasını böyük sevincə qarşılıyib. Uzun illər bu böyük arzunun reallaşmasını arzulayıb. Yaxşı yadimdadır, Lələtəpə düşmən nəzarəti altında olarkən bütün təhlükələri göz önüne alaraq Cocuq Mərcanlıya gedənlərdən biri də o olardı. Ordumuz, qələbəmiz üçün heç nəyi əsirgəməzdidi. Söhbət zamanı məlum oldu ki, bu il tanınmış xanəndəmizin 70 yaşı tamam olur. O, fəxrle qeyd etdi ki, ən böyük arzuma çatmışam, yurd yerlərimizə qayıdış mənə yeni ruh, yeni nəfəs verir. Cəbrayıl torpağına qayıdarkən öz səsimi, nəfəsimi o dağlara yayacam. Deyəcəm ki, bu gün üçün yaşamağa, çalışıb vuruşmağa dəyərmış. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun ki, bu xoş günləri bizlər nəsib etdilər.

Ad günün, yubiley yaşın mübarek, Sədaqət müəllim! Arzular bitib-tükənmir, arzadan arzu doğur! Ən böyük arzumuza qovuşmuşuq, Böyük Qayıdış bizi gözləyir. Bu Qayıdışda halal haqqı olan kəslərdən biri kimi sizə cansaşlığı, cəbrayıllı gözəl günlər arzulayıram! Səsiniz, xoş avazınız doğma yurd yerlərində eşidilsin!

Hidayət SƏFƏRLİ



**H
I
D
A
Y
Ə
T
S
Ə
F
Ə
R
L
i**

"YURD YERLƏRİMİZ" silsiləsindən VEYSƏLLİ

Geldim görüşünə, a tacım, taxtim,
Qarışib sel-suya çağladım, axdım.
Baxdım öten günə, həsrətlə baxdım;
Otuzda ayrıldıq, adladım əlli,-
Veysəlli!

Endim torpağına, çökdüm daşına,
Gör nələr gəlibdi sənin başına.
Sayımmı illeri öten yaşına?
Demək, zorda imiş bu işin həlli,-
Veysəlli!

"Büləl" bulaq, Dül-dül piri -yara daş,
Bilmirəm ki, hara gedim, hara, daş?
Məni gözlər "Qərib ağa", "Qara daş";
"Yaloba", "Camallı", bu da ki "Vəlli",-
Veysəlli!

Sən daşa bağlısan, Göyərçin onda,
Aranlı, dağlısan bir libas donda.
Qol - boyun olmuşuq, nəhayət, sonda;
Vahid canıq, yurda sadiq əməlli,-
Veysəlli!

Çətin daha açan gülün sarala,
Ayrılماق, "həsrət" sözün qarala.
Minnətdarlıq şəhid balan Turala;
Şəhidlər yurdusun, halal təməlli,-
Veysəlli!

Uzaqdan el edir neçə dağ, təpə,
Bulud da istəyir yağışın səpə.
Önümüzə yurd yerim - gözəl Ağtəpə;
Arzusu, istəyi, amalı bəlli, -
Veysəlli!

Hidayətəm, söhbət, sözə qarışdım,
Öz-özümlə addımladım, yarıdım.
Elə bilmə qismətimlə barışdım;
Buraxmaram, yapış sən də besəlli, -
Veysəlli!

İşiqlı xatirəsi daimi yaşayacaqdır

Rayonumuzun təhsil icimaiyyəti nə ağır itki üz vermişdir. Hacıqabul rayonundakı Qızılburun qəsəbesində fəaliyyət göstəren 7 sayılı Cəbrayıllı şəhər tam orta məktəbin direktoru Sahib İbrahim oğlu Zamanov ömrünün 66-ci baharında ürək tutmasından vefat etmişdir.

Zamanov Sahib İbrahim oğlu 1 may 1956-ci ildə Cəbrayıllı rayonunun Nüsus kəndində anadan olmuşdur. 1973-cü ildə Cəbrayıllı şəhərindəki M.Qorki adına orta məktəbi bitirmişdir. 1983-cü ildə S.Kirov adına Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmışdır. Həmin vaxtdan Cəbrayıllı rayonu Tatar kənd tam orta məktəbində ixtisası üzrə müəllim işləməyə başlamışdır.

1993-cü ilin avqustunda Cəbrayıllı rayonu işgala məruz qaldıqdan sonra Sahib müəllim de ailəsi ile birgə Beyləqan rayonunun Dünyamalılar kəndində məskunlaşır. 1995-ci ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində fəaliyyətə başlayan Cəbrayıllı rayon Dağtumas kənd orta məktəbində ixtisası üzrə müəllim işləyen Sahib Zamanov eyni zamanda həmin məktəbdə sinifdən xaric və məktəbdən kənar işlər üzrə direktor müavini vəzifəsində də çalışır.

1996-ci ildə Füzuli rayonu ərazidə məcburi köçkünlər üçün salınmış Fin qəsəbesində fəaliyyətə başlayan 7 sayılı tam orta məktəbdə ixtis-



si üzrə müəllim işləyir. 2003-cü ildən isə həmin məktəbə direktor təyin edilir. 2014-cü ildən məktəb Hacıqabul rayonunun Qızılburun qəsəbesində məcburi köçkünlər üçün tikilmiş əraziyə fəaliyyətini davam etdirir. Sahib Zamanov məktəb direktoru işləməklə yanaşı rayonumuzun icimai həyatında da daim fəlliq göstərmış, həmcinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduşunun maliyyə dəstəyi ilə həyata keçirilən "Məktəblilərərəş" şeir müsabiqəsi" layihəsinə göstərdiyi dəstəyə görə təşkkürnamələr almışdır.

Bundan başqa, o, hələ doğma Cəbrayılimizdə olarken yerli özünümüdafiə dəstəsinin tərkibində yadelli

işgalçılara qarşı döyüşlərdə iştirak etmişdir. Bu da onun vətənpərvər siması ortaya qoyur.

Yaxşı müəllim və təhsil rəhbəri olmaqla yanaşı Sahib Zamanov həmdə gözəl aile başçısı idi. O, rayonumuzun Söyüdlü kəndindən Allahverdiyeva Məlek (Fatma) Mehəmmədbaşı qızı ilə ailə həyatı qurmuş, bu evlilikdən Anar, Hürrü, Vüsəl və Xanlar adlı 4 övladları dünyaya gelmişdir. Hər birinin təlim-təbiyəsi ilə ciddi məşğul olmuş, cəmiyyətərəfənək üçün layiqli övladlar böyük, tərbiyə etmişdir. Hər biri ailə təhsilə yiyələnmiş, ailə həyatı qurmuş bu övladlar indi valideynlərinə onlara aşılılığı ədəb-ərkanla heyatda özlərinə böyük inam, etibar qazanıblar. Belə demek olarsa, övladlarının simasında Sahib müəllimin cisməni dünyası ilə yanaşı, mənəvi dünyası da yaşayır. Allahdan atalarının torpağı sanı övladlarına ömür verməsini arzulayıraq.

Öz üzərine düşən müəllimlik və valideynlik yükünü şerəflə daşımış Sahib Zamanova Allahdan rəhmet dileyir, övladlarına, yaxınlara səbr dileyir, baş sağlığı veririk.

Sahib Zamanovun işiqli xatirəsi onu tanıyanların yaddaşında daimi yaşayacaqdır!

Cəbrayıllı Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, rayon Təhsil Şöbəsi və "Xudafərin" qəzeti



Cəbrayıllı RİH, YAP rayon təşkilatı və "Xudafərin" qəzeti

Əlahiddə Ümumqoşun Ordusunun kapitanı **Yolçuzadə Nizami Vahid oğlunun** xidməti vəzifəsini yerine yetirəkən həlak olmasından kədərləndiklərini bildirir və ailə üzvlərinə dərin hüznə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Cəbrayıllı rayon İcra Hakimiyyətinin matbu organı olan "Xudafərin" qəzetinin baş redaktoru cənab Şakir Albalıyev

Hörmətli Şakir müəllim!

21 iyun 2022-ci il tarixdə saat 10:00-da Şirvan şəhərində Şirvan ŞRPŞ-də Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı vətəndaşların qəbulu keçiriləcəkdir.

Bununla əlaqədar olaraq qəbulun keçiriləcəyi vaxtdan əvvəl buraxılacaq qəzətinin nömrəsində qəbulu bağlı elanın verilməsi xahiş edirik.

Göstərilənlərlə bağlı qəbulda iştirak etmək istəyən vətəndaşlar soyadı, adı, atasının adı, ünvanı, telefon nömrəsi, şikayətlərinin qısa məzmunu göstərilməkələ qəbulun keçiriləcəyi tarixdən bir həftə əvvəlki günədək Cəbrayıllı rayon Polis Şöbəsinə rəsmi müraciət etməlidirlər.

Hörmətli: Reis Polis polkovniki Toğrul Mahmudov

dərdinə məlhəm bulundu. Dirili Yusifin Diriye qovuşmasına az qalıb. Axi şairnidə, şair harayı Tanrı dərgahında eşidilən olur.

Diriliyem, Dirili
Dərd sinəmə sərili.
Vüsala can atıram,
Bir kamanam, gərili.

Yaxud:
Dağım Diridi mənim,
Dərdim iridi mənim.
Özümü ovundurdum,
Gözüm kiridi mənim və s.

Götərdiyim bu nümunələr də Yusif Diriliinin diri dərdinin elə Diri dərdi olduğunu göstərir.

Bir daha xatırladım ki, bu kitab 2011-ci ildə yazılıb.

Diridağda eniş var,
Bostanında yemiş var.
Bir belə hicran olmaz,
Əzəl-axır dönüş var.

Bax şair intuisiyası, şair fəhimi, ümidi, arzusu beləcə çin çıxdı: "bir belə hicran olmaz, əzəl-axır dönüş var". Məncə, qələm adamlarının en ümde missiyasi ilahının vəhiyi ilə onlara dedidilənləri qələmə almaq, oxucularına yaşamağa, gələcəyə ümid aşılmadaqdır. Elə bura da şahidi olduğumuz kimi...

Şakir ƏLIFOĞLU

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Materiallardakı faktların doğruluğuna müəlliflər cavabdehdir.

Olyazmalar geri qaytarılmır.

Yusifin Dirili bayatıları

Bayati xalq yaradıcılığının yiğcam lirk janrıdır. Dörd sətirdən ibarət olan bu bitkin poetik nümunənin hər sətri sanki yenilməz qala, uçulmaz divar timsalındadır və bu dörd sətirle özüne dörd bir tərəfi möhkəm divarlarla əhatə olunmuş əbədiyyət evi tibib babalarımız - nənələrimiz. O əbədiyyət evinin içində əcdadlarımıza səsi-harayı, ölməz ruhu yaşayır və bu, bayatıların məğzdə-məzmununda ifadasını tapıb. Odur ki, bayati dili əcdad ruhu kimi müqəddəsdır; bayatılardan qərinə-lərin, əsrlərin səsi-harayı gelir.

Bayati müqəddəsliyinə tapınan sənətkarlarımıza səməsində yazılı ədəbiyyatımızda tarixən müəllifli bayatılar da məlumdur. Bu gün də həmin ənənəni davam etdirənlər var. Xalq ruhuna, ya klassik dövrün yazılı bayatılara vurğunluq bayati potetikasının əsrarəngizliyindən irəli gelir. Müasir dövrün bayati yaradıcılığı klassik bayatılarımıza texniki ölçülərinə uyğunlaşdırılır, ancaq bayati ruhunu hansı



derəcədə ifadə edir məsələsi artıq yazarın istədiyi seviyəsində reallaşır.

Bizim müasirimiz olan "Dirili Qurbanı" məclisinin rəhbəri Yusif Dirili (Mahmudov) "Diridir dərdim mənim" ("Təfəkkür", 2011) adlı kitabçası ilə bayatılar yazıb. Kitabın adında iki mənə Görürəm: "Diridir dərdim mənim". Diridir - yəni ölməyib, yaşayır dərdim mənim. Bərdən adı bayatılarda ifadə olunan dərddir - kədərdir. Elə bu mənəda bayatılar da dərd-kədər mənasında özünü göstərir. Demək ki, beləde bayatılar da diridir - bir janr olaraq köhnə əyyam-

dan qalma olsa da, yaşayır, diridir, bəlkə də, belə də demək isteyib müəllif.

"Diridir dərdim mənim" - Diri sözü burda kənd, el-ulus adıdır. Yusif Dirili özüne təxəllüs götürdüyü Diri kəndinin elinin-ulusunun dərdini çekir, Diridən uzaq düşməsini, Diri həsretini özüne böyük dərd hesab edərək de "Diridir dərdim mənim" deyir, Diriye qovuşmaq üçün bayati dilində dərdini dile getirir, nisgilini bəyan edir. Axır ki, bir yazar olaraq qurbət ağrı-acısını dile getirməkələ şükür ki, bu həsretin bağlığını dəldik, torpaqlarımız işgaldən azad olundu və Diri

Baş redaktor:
Şakir Əlif oğlu
ALBALIYEV

Qəzet Ədliyyə Nazirliyində qeydə alınib.
CIF 1209641
H/H: 55233080000
Kod: 200123
VÖEN: 9900003611
SWIFT kod: AIBAZ2X
M/b: AZ37NABZ0135010000000001944
Benefisiarın hesabı: AZ271IB410100C9443130139112
VÖEN: 8200035441
Ünvan: AZ 1073, Bakı şəh.,
Mətbuat prospekti, 529-cu məhəllə
"Azərbaycan" nəşriyyatı.
Telefon: (051) 441-15-82

Qəzet "Xudafərin" qəzətinin kompüter mərkəzində yığılıb, səhifələnilib və "Azərbaycan" nəşriyyatında çap edilib.

albaliyevshakir@gmail.com

albaliyevshakir@rambler.ru

Sifari №: 1785

Tiraj: 2000